

E-1524

Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi
Apellyasiya şurasının
Qərarı

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin
Apellyasiya şurası

Z.T.Hacıyevin sədrliyi ilə,
üzvlər– N.F.Nəsibova, R.N.Hüseynəliyev

etiraz verən Obshchestvo s ogranichennoy otvetstvennostyu "Unipak" /ünvan: Krasnodar, 2 otdelenie, sovkhoza 16, RU-350012 Solnechniy (RU)/ nümayəndəsi, patent müvəkkili M.Y.Qurbanovun iştirakı ilə

Z.T.Hacıyevin məruzəsilə etiraz üzrə işə baxaraq müəyyən etdi:

04.04.2018 il tarixdə "Obshchestvo s ogranichennoy otvetstvennostyu "Unipak"
məxsus "BLANC"^{MONT} əmtəə nişanının 33-cü sinifin əmtəələri üzrə qeydiyyatına alınmasına dair ekspertizanın 20.10.2017 il tarixli ilkin rədd qərarına qarşı iddiaçının patent müvəkkili M.Y.Qurbanov tərəfindən "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslarla görə Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur.

Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Obshchestvo s ogranichennoy otvetstvennostyu "Unipak" şirkəti hesab edir ki, onun tərəfindən Azərbaycan ərazisinə şamil edilməklə qüvvədə olması üçün verilmiş "BLANC"^{MONT} əmtəə nişanının 1143214 sayılı beynəlxalq qeydiyyatına ilkin rədd qərarı aşağıdakı əsaslarla ləğv edilməlidir.

"Ekspertiza" ilkin rədd qərarı verərkən "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının" 10^{ter} [Əmtəə nişanları, firma adı, yanlış göstəriş, haqsız rəqabət: mühafizə vasitələri, məhkəməyə müraciət hüququ] və Azərbaycan Respublikası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" (sonralar "Qanun") 5-cü maddəsinin (f) –səhvən (h) kimi göstərilmişdir) bəndinə əsaslanmışdır: "əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanıda bilən əmtəə nişanları kimi

qeydə alınmasına yol verilmir". Obshchestvo s ogranichennoy otvetstvennostyu "Unipak" şirkətinin "BLANC"^{MONT} əmtəə nişanının 469106 sayılı bazis qeydiyyatı mənşə dövləti olan Rusiyada eləcə də № 1143214 sayılı beynəlxalq qeydiyyat Madrid Razılaşma dövlətləri olan Danimarkada (2013/22 Gaz, 20.06.2013, DE; Avstriyada 2013/23 Gaz, 27.06.2013, AT; Slovakiyada 2013/24 Gaz, 04.07.2013, SI; Böyük Britaniyada 2013/27 Gaz, 25.07.2013, GB; 2013/32 Gaz, 29.08.2013, SM; Norveçdə 2013/33 Gaz, 05.09.2013, NO; Latviyada 2013/33 Gaz, 05.09.2013, LV; Macarıstanda 2013/36 Gaz, 26.09.2013, HU; Estoniyada 2013/37 Gaz,

03.10.2013, ES və sairə dövlətlərdə mühafizə olunur. Eyni zamanda "BLANC"^{MONT} əmtəə nişanının 567032 sayılı qeydiyyatla mənşə dövləti olan Rusiyada mühafizə olunan məhsulları Azərbaycan Respublikasının ərazisində geniş çeşidlə satılır, tanınır. Ekspertiza ilkin rədd qərarı verərkən "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının" 10^{ter} [Əmtəə nişanları, firma adı, yanlış göstəriş, haqsız rəqabət: mühafizə vasitələri, məhkəməyə müraciət hüququ] əsas kimi göstərsə də, Azərbaycan Respublikasında qüvvədə olan hər hansı əmtəə nişanı, firma adı-bu qeydiyyata qarşı qoyulmamış, yanlış göstəriş, haqsız rəqabət, mühafizə vasitələri, məhkəməyə müraciət hüququ ilə üçüncü şəxslərdən heç bir ərizə faktı yoxdur.

Əksinə 1143214 sayılı "BLANC"^{MONT} əmtəə nişanının 33-cu sinif əmtəələri üzrə beynəlxalq qeydiyyatı mənşə ölkəsində və onlarla Avropa ölkələrində mühafizə olunur. Beləliklə, ilkin rədd qərarının "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının" 10^{ter} maddəsi üzrə qüvvədə olan qanuna müvafiq olaraq Azərbaycan Respublikası ərazisində 1143214 sayılı bynəlxalq qeydiyyata ilkin rədd qərarına hər hansı əsas olmaması sübuta yetirilir. Eyni zamanda fransızca- "Mont Blanc", İtalyanca "Monte Blanco", tərcüməsi "ağ dağ"— kristal dağ silsiləsi, hündürlüyü 4810 metr olan, Qərbi Alpda yerləşən Alp dağları sisteminə daxil olan dağ silsiləsidir. Fransa və İtaliyanın sərhəddində Yuxarı Savoya və Kurmayor rayonunda yerləşir. İstər Fransada ərazisində, istərsə də İtaliyada həmin sərhəd rayonları olan Yuxarı Savoya və Kurmayor rayonlarında mənşə ölkəsi olaraq 33-cu sinif- "Alkoqollu içkilər, məhz

xüsusi ilə araq" əmtəəsi üzrə həmin coğrafi məkanda, "BLANC"^{MONT} əmtəə nişanının mənşə ölkəsi olması barədə heç bir sübut göstərilməmişdir. Beləliklə, ilkin rədd qərarının "Qanun"-un 5-cı maddəsinin (f) bəndi üzrə qüvvədə olan qanuna müvafiq olaraq Azərbaycan Respublikası ərazisində 1143214 sayılı bynəlxalq qeydiyyata ilkin rədd qərarına hər hansı əsas olmaması sübuta yetirilir. Sənaye Mülkiyyətinin mühafizəsi üzrə "Paris Konvensiyasının 6-quinques maddəsinə əsasən: **"Mənşə ölkəsində lazımı qaydada qeydiyyata alınan hər bir əmtəə nişanı İttifaqın istənilən digər ölkəsində mühafizə üçün iddia təqdim edilə bilər və bu maddə də göstərdiyi kimi, təshih olunaraq, olduğu kimi, mühafizə olunur.**

Bu ölkələr qeydiyyatın tam həyata keçirənə qədər mənşə ölkəsində qeydiyyatın səlahiyyətli orqan tərəfindən verilmiş şəhadətnaməsini tələb edə bilər. Belə şəhadətnamələrin

leqallaşdırılması tələb edilmir." Şərh olunanları nəzərə alaraq, "BLANC"^{MONT} əmtəə nişanının 33-cu sinif əmtəələri üzrə beynəlxalq qeydiyyatına Azərbaycan Respublikası ərazisində mühafizə verilməsini Apellyasiya şurasından xahiş etmişdir.

Apellyasiya şurası etiraz ərizəsinə baxaraq, etiraz üzrə məruzəni, etiraz edən patent müvəkkili M.Y.Qurbanovun çıxışını dinləyib, hesab edir ki, etiraz təmin olunmalıdır.

Apellyasiya şurası müəyyən etdi ki, "BLANC"^{MONT} adlı əmtəə nişanı (1143214 beynəlxalq qeydiyyat) 15.10.2012-ci il tarixdə 33-cü sinifin əmtəələri üzrə "Obshchestvo s ogranichennoy otvetstvennostyu "Unipak"" adına qeydiyyata alınmış və həmin qeydiyyat 20.10.2016 (2016/41 Gaz) tarixində Azərbaycan Respublikasının ərazisinə şamil edilmişdir.

Ekspertizanın rədd qərarında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının" 10^{ter} və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "f" bəndinə istinad etmişdir.

Apellyasiya şurası təqdim edilən sənədləri araşdıraraq müəyyən etdi ki, "BLANC"^{MONT} əmtəə nişanı 33-cü sinif əmtəələri üzrə 22 avqust 2012-ci il tarixdə mənşə ölkəsi olan Rusiya Federasiyasında qeydiyyata alınmışdır.

"Sənaye Mülkiyyətinin Mühafizəsi haqqında Paris Konvensiyası"-nın 6 quinques maddəsində deyilir ki " Mənşə ölkəsində müəyyən edilmiş qaydada qeydiyyata alınmış əmtəə

nişanı, ittifaqın digər ölkələrində qeydiyyatla alınması üçün təqdim edilə bilər və bu maddədə qeyd edilmiş şərtlər nəzərə alınmaqla, olduğu kimi mühafizə olunur”.

Apellyasiya şurası qeyd etdi ki, Avropa Birliyi Əmtəə Nişanlarının Ekspertizası üzrə Qaydaların 5.3 Maddə 7(1) (j) EUTM (qeydiyyatla alınmış coğrafi göstəricilər) deyilir ki: “Əgər qeydiyyatla təqdim edilmiş coğrafi göstəricini özündə əks etdirən əmtəə nişanı iddia sənədi əmtəələrin və xidmətlərin mənşəyi və xüsusi keyfiyyətləri barəsində, istehlakçılara onların mənşəyi və xüsusi keyfiyyətləri barədə yanlış təsəvvür yarada biləcəyi təqdirdə belə

nişanların qeydiyyatından imtina edilir”. İddia edilən “^{MONT}BLANC” nişanı 33-cü sinifin “alkoqollu içkilər, məhz vodka (araq) əmtəələri əhatə edir. Bu onu göstərir ki, bu nişanın əhatə etdiyi əmtəələr istehlakçılarda və istehsalçılarda onların barəsində yanlış təsəvvür yarada bilməz.

Avropa Birliyi Qanunvericiliyində göstərilir ki, “Adın həqiqətən əmtəələrin coğrafi mənşəyinə dəlalət etməsinin təyin edilməsi mütləq deyil. Yer adı ilə əmtəələr arasında əlaqənin təyin edilməsi, əmtəələrin mənşəyini göstərə bilər, əks halda nişanın qeydiyyatdan imtina edilə bilməz (Avropa Birliyi Məhkəmə Qərarı, 15/10/2003, T-295/01, olderburger, EU: T 2003: 267, § 43)”.

Apellyasiya şurası təqdim edilən sənədləri araşdıraraq müəyyən etdi ki, “^{MONT}BLANC” nişanı Danimarkada (2013/22 Gaz, 20.06.2013, DE; Avstriyada 2013/23 Gaz, 27.06.2013, AT; Slovakiyada 2013/24 Gaz, 04.07.2013, SI; Böyük Britaniyada 2013/27 Gaz, 25.07.2013, GB; 2013/32 Gaz, 29.08.2013, SM; Norveçdə 2013/33 Gaz, 05.09.2013, NO; Latviyada 2013/33 Gaz, 05.09.2013, LV; Macarıstanda 2013/36 Gaz, 26.09.2013, HU; Estoniyada 2013/37 Gaz, 03.10.2013, ES və sairə dövlətlərdə mühafizə olunur.

Göründüyü kimi, “^{MONT}BLANC” əmtəə nişanının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “f” bəndi ilə ziddiyət yaratmır.

Şərh edilənlərə əsasən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü maddələrinin, 5-ci maddəsinin “f” bəndini və “Sənaye Mülkiyyətinin Mühafizəsi haqqında Paris Konversiyası ”-nin 6^{quinqies} rəhbər tutaraq Apellyasiya şurası

Qərara aldı:

1. ^{MONT}BLANC adlı əmtəə nişanının 1143214 sayılı beynəlxalq qeydiyyatının 33-cü sinifin əmtəələri üzrə qeydiyyatından imtina edilməsi barədə ekspertizanın 20 oktyabr 2017-ci il tarixli rədd qərarına qarşı iddiaçının nümayəndəsi patent müvəkkili M.Y.Qurbanov tərəfindən Apellyasiya şurasına verilmiş ərizə əsaslı hesab olunsun və təmin olunsun.

2. “^{MONT}BLANC” adlı əmtəə nişanının Azərbaycan Respublikasında 33-cü sinif əmtəələri üzrə 1143214 sayılı beynəlxalq qeydiyyatla alınmasının rədd edilməsi barədə ekspertizanın 20 oktyabr 2017-ci il tarixli rədd qərarı ləğv edilmiş sayılsın.

3. “^{MONT}BLANC” adlı əmtəə nişanının 33-cü sinif əmtəələri üzrə 1143214 sayılı beynəlxalq qeydiyyatı Azərbaycan Respublikası ərazisində qüvvədə saxlanılsın.

4. Qeyd olunanlara əsasən Beynəlxalq büroya müəyyən edilmiş qaydada məlumat göndərilsin.

Apellyasiya şurasının sədri

Z.T.Hacıyev

Üzvləri:

N.F.Nəsibova,

R.N.Hüseynəliyev